



AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ RƏYASƏT HEYƏTİ
QƏRAR

№ 6/2

Bakı şəhəri

19 aprel 2017-ci il

AMEA-nın Ümumi yığıncaqlarının
keçirilməsi haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti **QƏRARA ALIR:**

1. 28 aprel və 02 may 2017-ci il tarixlərində AMEA-nın Ümumi yığıncaqları keçirilsin.
2. AMEA-nın 28 aprel 2017-ci il tarixində keçiriləcək Ümumi yığıncağının aşağıdakı gündəliyi təsdiq edilsin:
 - AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat;
 - Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalının təqdimatı;
 - AMEA-nın adlı mükafatlarının təqdimatı.
3. AMEA-nın 02 may 2017-ci il tarixli Ümumi yığıncağının aşağıdakı gündəliyi təsdiq edilsin:
 - AMEA-nın həqiqi və müxbir üzvlüyünə vakant yerlərə seçkilərin keçirilməsi haqqında;
 - AMEA-nın vitse-prezidenti vəzifəsinə seçkilərin keçirilməsi haqqında;
 - AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi haqqında;
 - AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsinə seçkilərin keçirilməsi haqqında.
4. AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyevə tapşırılsın ki, Ümumi yığıncaqların müzakirəsinə çıxarılaçaq məsələlərə aid materialların hazırlanmasını və seçkilərin keçirilməsindən irəli gələn məsələlərin həllini təmin etsin.
5. AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinə (texnika üzrə elmlər doktoru Əminəğa Sadıqov) tapşırılsın:

- 5.1. "Azərbaycan Milli Elmlər Akademiyasının 2016-cı il üzrə fəaliyyəti haqqında hesabat" məcmuəsinin 26 aprel 2017-ci il tarixinədək AMEA-nın üzvlərinə paylanması təmin edilsin;
- 5.2. Ümumi yığıncaqlara dəvət olunanların siyahısı hazırlansın və 25 aprel 2017-ci il tarixinədək AMEA-nın akademik-katibinə təqdim edilsin.
6. AMEA-nın daimi fəaliyyət göstərən Elmi Nailiyyətlər Sərgisinə (akademik Hətəm Quliyev) tapşırılsın ki, 28 aprel 2017-ci il tarixli Ümumi yığıncağın keçirilməsi ilə əlaqədar sərgini təşkil etsin.
7. Elmi bölmələrə tapşırılsın ki, AMEA-nın Ümumi yığıncaqlarında üzrlü səbəblərə görə iştirak edə bilməyəcək AMEA-nın həqiqi və müxbir üzvlərinin siyahısını 25 aprel 2017-ci il tarixinədək AMEA-nın akademik-katibinə təqdim etsinlər.
8. AMEA-nın İşlər idarəsinə (siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev) tapşırılsın ki, AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsindən irəli gələn müvafiq texniki-təşkilati və təsərrüfat məsələləri həll edilsin.
9. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutuna tapşırılsın ki, Ümumi yığıncaqların keçirilməsi ilə əlaqədar məsələlərin İKT təminatını həyata keçirsin.
10. Qərarın icrasına nəzarət AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevə həvalə edilsin.

AMEA-nın prezidenti

akademik Akif Əlizadə

AMEA-nın akademik-katibi

akademik Rasim Əliyev

